

# Dərindən öyrənən və öyrədən tarixçi alim

**G**örkəmli Azərbaycan tarixçisi, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşunaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Cəfər oğlu Qasımovun anadan olmasının 65 illiyini ölkənin elmi-mədəni ictimaiyyəti sevgi və saygı ilə qeyd edir.

Professor Musa Qasımlı həyat təcrübəsini paylaşmayı sevən, tarixi ruhu ilə hiss edən, təhlil etdiyi hər bir fakt və prosesdən dövrümüz üçün praktik nəticələr çıxarmağı bacaran, Azərbaycan tarixini dünya səviyyəsində tanıdan zəkali, işgüzar və yurdsevər ziyalılarımızdır. Bugünlərdə 65 yaşından tamam olmasına qədirbilenliklə qeyd etdiyimiz yubilyarın həyat fəaliyyətinin son illerini yaxından izləmek imkanım olub. Ümumi qənaətim budur ki, Musa müəllim 65 illik həyat yolunda həm dərindən öyrənib, həm də öyrədə bilib.

Elm məmurluğu sevmir. Orada əlahəzərət olan, sadəcə, faktlardır, şərhələr isə demokratik və müstəqildir. Professor Musa Qasımlıda müşahidə etdiyimiz ən mühüm xüsusiyyətlərdən biri məhz budur: elmi faktlara əlahəzərət kimi yanaşır, şərhələrində isə sərbəst və obyektivdir. Onun yetişdirdiyi gənclərə öyrətmək istədiyi də bax bu prinsipə əsaslanır.

Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 15 monoqrafiyanın və nüfuzlu jurnallarda 80-dən çox elmi məqalənin müəllifi olan Musa Qasımlının əsərlərini təhlil etməkdən uzağam. Təkcə onu deyim ki, 1985–2021-ci illerdə dönyanın əksər qitələrinin aparıcı ölkələrində keçirilmiş 60-dan artıq beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir. Görkəmli tarixçi Azərbaycan elminin dünya səviyyəsinə çıxmasisi üçün var gücü ilə çalışmış və buna nail olmuşdur.

AMEA-nın müxbir üzvü Musa Qasımlı ictimai elmlər sahəsində ölkədən kənarda əsərlərinə ən çox istinad edilən müəlliflərdəndir. Musa Qasımlının əsərlərinə təkcə "Google Scholar" platformasının avtomatik sistemlə aşkarladığı xarici ölkələrdən olan istinadların sayı 300-ə yaxındır. "Bakının xilası uğrunda türk diplomatiyasının mübarizəsi: 1918-ci

il" adlı bir məqaləsinə isə 20-dən artıq istinad almaq, həm də bunu ictimai elmlər sahəsində etmək dünən elminin trendlərini bilənlər üçün yetərlidir. "Academia.edu" platforması üzərindən Musa Qasımlının

görə yox, dünya standartlarına görə yazın". Əslində, ölkədə ictimai və humanitar elmlərin aktual problemlərinə diqqət yetirdikdə onları aradan qaldırmağın qızıl qaydasının bu sadə cümlədə ifadə edildiyini görmək olar. Qaynaq-fakt-metodologiya-təhlil-tənqid təhlil-nəticə düsturu düzgün şəkildə tətbiq olunduqda elmdə mütləq uğur qazanılır.

Milli mövqedən söz düşmüşkən, Musa Qasımlının tariximizə dair



əsərlərini oxuyan və bu əsərlərdən faydalanan daimi istifadəçilər – alim və tədqiqatçılar dönyanın 49 ölkəsini təmsil edirlər.

Görkəmli alim ABŞ-da fəaliyyət göstərən Orta Şərqi Araşdırıcılar Assosiasiyanın (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırıcıları Cəmiyyətinin (Harvard Universiteti), Orta Asiya və Qafqaz Araşdırıcıları Mərkəzinin (Türkiyə) üzvüdür. "Romanian Euroasian Studies" (Rumınıya), "Qafqaz və Mərkəzi Asiya araşdırıcıları", "Turan SAM", "Türk bilimi", "Atatürk yolu" (Türkiyə), "Qafqaz və dünya" (Gürcüstan), "Avropa tarixi tədqiqatçıları" (Ukrayna) və bir sıra digər beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Qafqazşunas professorun öyrədiklərindən – davamçılarından da tələb etdiyi budur. Yaxından tanıyanlar Musa Qasımlının gülümseyərək dediyi bir cümləni də, yəqin ki, eşidiblər: "Əsərlərinizi Biləcəri standartlarına

yazdıǵı əsərlərində milletimizin və dövlətimizin mənafələri boş pafosla deyil, elmi dəlillərlə müdafiə olunur. Müəllifin "Heydər Əliyev-istiqlala gedən yol. 1969-1987-ci illər", "Azərbaycan parlamentarizmi tarixi" (2 cilddə kollektiv) və "Azərbaycan Respublikasının tarixi (1991-2021)" əsərlərini oxuyan istənilən obyektiv oxucu etiraf edər ki, Musa Qasımlı siyasi tarixin yazılması sahəsində ölkədə ən peşəkar və parlaq qələm sahibləridəndir. Musa Qasımlı Azərbaycanın müstəqilliliyini əldə etməsindən öten 30 illik müddətdə bu illərin tarixini sənədlər əsasında yazar, ikicildilik dərin məzmunlu "Azərbaycan Respublikasının tarixi (1991 – 2021)" əsərini ortaya qoyan tarixçidir.

Musa Qasımlı müasir mərhələdə Azərbaycan elmində qafqazşunaslıq məktəbini formalaşdırıı, onun yeni elmi istiqamətlərini müəyyənləşdirən və gəncləri o elmi problemlərin

tədqiqinə yönəldən ziyalılardandır. Son illərdə AMEA Qafqazşunaslıq İnstitutunda onun rəhbərliyi və həmmüəllifliyi ilə yazılıan "Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti (XIX əsr – XXI əsrin əvvəlləri)", "Ermənistən İsrail Dövlətinin Cənubi Qafqaz siyasetində" adlı kitablar qafqazşunaslıqda yeni istiqamətlər açır. "Ermənistən İsrail Dövlətinin Cənubi Qafqaz siyasetində" adlı əsərdə isə ilk dəfə olaraq İsrailin Cənubi Qafqaz siyasetində Ermənistən yeri, iki dövlət arasında siyasi münasibətlərin vəziyyəti, Ermənistəndəki yəhudilər, İsraildəki erməni icmalarının qarşılıqlı münasibətlərə təsiri, Ermənistəndə antisemitizm, İsrail əleyhinə mübarizə aparən zorakı qeyri-dövlət aktorları ilə Ermənistən və erməni təşkilatlarının əlaqələri, Ermənistən və erməni təşkilatlarının İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmaq istiqamətində fəaliyyət üsulları və b. məsələlər mümkün fakt və materiallar əsasında araşdırılabilir.

Göründüyü kimi, Musa Qasımlı 65 illik ömründə halal zəhməti, gözünün nuru, dərin analitikası hesabına elmin zirvəsinə doğru irelileyib və gənc nəslə nümunə olacaq bir elm yolu keçib. 35 yaşında doktorluq dissertasiyası müdafiə edərək ölkədə ən gənc tarix elmləri doktoru olub. Doğulduğu rayondan çıxan ilk tarix elmləri doktoru, professor və AMEA-nın müxbir üzvüdür. Azərbaycan Respublikasının ən ali mükafatlarından biri olan "Şöhrət" ordeni ilə təltif olunub. Professor Musa Qasımlının rəhbərliyi altında 18 nəfər namizədlik, 3 nəfər isə doktorluq dissertasiyası işini müdafiə etmişdir.

Musa Qasımlı Qafqaz evinin çəğirilməmiş qonaqları olan ermənilərin saxta tarix yaradıcılığı ilə məşğul olan müəlliflərinin əsəssiz şəkildə ən çox tənqid etdiyi tarixçilərimizdəndir. Düşmənin səni öz dövlətinə xidmət etməkdə ittihad etməsinin adı ağılsız düşməncilikdir.

Əgər elmi metodologiya əsasında yazdıǵı əsərlər düşmənləri qıcıqlandırırsa, onlar tərəfindən əks-dəlillərlə təkzib oluna bilmirse, bu elm sənin millətinin və dövlətinin mənafələrinə xidmət edirse, deməli həm alim, həm də vətəndaş olaraq məqsədinə çatmışan. Bunun üçün isə tarixi yaxşı bilmək lazımdır. Tariximizi ən azından AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı kimi bilmək!

Məşhur kələmdə deyildiyi kimi, heç bilənlə bilməyən bir ola biləmi? 65 yaşınız mübarək olsun, ustad!

**Elnur KƏLBİZADƏ,**  
tarix üzrə fəlsəfə  
doktoru, dosent